

# GÖYƏRÇİN

11

ŞEİRLƏR  
NAĞILLAR  
OYUNLAR



JURNAL  
İÇİNDƏ  
KİTAB

# NAĞIL VAXTI

Fars nağılı

## AXMAQ AYI

Ayı yuxusunda üç yağlı ət tikəsi gördü. Yuxudan duran kimi ağzı sulana-sulana həmin tikələri axtarmağa getdi.

Birdən o gördü ki, bir oğlaq tullana-tullana ona sarı gəlir. Oğlaq da ayını gördü, ancaq dönüb qaçmağa cürət etmədi, yaxına gəlib baş əydi.

Ayı təəccüblə soruşdu:

- Sən məni tanıyırsan?

- Əlbəttə, tanıyram. Xoca kəndxudanı kim tanımır ki?! Mən isə sənın atanın sarayında müğənnilik etmişəm.

- Onda mənim üçün də bir mahnı oxu, - ayı əmr etdi.

Oğlaq yanıqlı-yanıqlı elə mələməyə başladı ki, çoban onun səsinə eşidib köpəklərlə birlikdə qaçıb gəldi. O, çomaqla ayını döydy, köpəklərin hərəsi onun ətindən bir parça qopardı. Ayı çətinliklə qaçıb öz canını qurtara bildi.



Rəssam  
Aytən

Ayı az getdi, üz getdi, dəvə təpə düz getdi, qarşısına iki qoç çıxdı. Ürəyində dedi ki, hə, indi bunları yeyib, bir az rahatlanaram.

Onlar qaçmağın mümkün olmadığını görüb yaxına gəldilər və ədəb-ərkanla baş əydilər.

Ayı onlara dedi ki, indi mən sizi yeyəcəm.

Qoçlar dedilər:

-Biz çox şadiq ki, xoca kəndxudanın yemi olacağıq.

Qoçlar bir-biri ilə mübahisə eləməyə başladılar. O dedi ayı birinci məni ye-sin, bu biri dedi birinci məni. Nəhayət, onlardan biri ağıllı bir təklif irəli sürdü:

- Xoca kəndxuda, icazə verin biz buynuzlaşaq. Kim döyüşdə qalib gəlsə, birinci onu ye.

Ayı razılaşdı. Ortada dayanıb hakimlik eləmək istədi. Qoçların hərəsi uzaqdan qaçıb, gücləri gəldikcə ayıya kəllə vurdular. Zərbəni gözləməyən ayı özündən getdi. Huşu özünə gələndə gördü ki, qoçlardan əsər əlamət yoxdur.

Ayı bir-iki saat ağacın dibində dincəlib, sonra yenə yoluna davam etdi. Qarşısına bir kök dəvə çıxdı. Ayı düşündü: «Hamısından yaxşısı budu. Həm yağlıdı, həm də ətini çoxdu».

Ayı səsi gəldikcə qışqırdı:

- Ey dəvə! Dayan, mən səni yeyəcəyəm!

- Salam, xoca kəndxuda, - dəvə ona cavab verdi.

- Sən məni hardan tanıyırsan? - ayı soruşdu

- Sizi kim tanımır ki?! Mən özüm atanızın poçtalyonu işləmişəm. İndi də ondan sizə məktub gətirmişəm.

- Bəs hanı məktub?

Mənim arxa ayağımın altına yazılıb, - dəvə cavab verdi.

Axmaq ayı əyilib məktubu oxumaq istəyəndə dəvə gücü gəldikcə onun ağzının üstünə bir təpik vurdu. Ayı yerə yığılıb huşunu itirdi. O özünə gələndə düşündü ki, yuxunu düz yozmamışam.